

Bakı Slavyan Universitetinin
ELMİ ƏSƏRLƏRİ
УЧЕНЫЕ ЗАПИСКИ
Бакинского славянского университета

Dil və ədəbiyyat seriyası

2016 №2

Серия языка и литературы

H. A. MİRZƏYEV
Azərbaycan Texniki Universiteti

FRAZEOLOJİ VAHİDLƏR BƏDİİ – MƏNTİQİ QAVRAYIŞI
GÜNCLƏNDİRMƏ VASİTƏSİ KİMİ

Açar sözlər: frazeoloji vahidlər, poeziya dili, şeir mətni, bədii – məntiqi qavrayış, koloritli deyim tərzi, lirk ovqat, poetik düşüncə, bədii obraz, bədii emosiya.

Ключевые слова: фразеологические единицы, поэтический язык, текст стихотворения, художественно-логическое восприятие, колоритный образ выражения, лирический дух, поэтическое мышление, художественный образ, художественная эмоция.

Key words: phraseological units, poetry language, verse text, literary-logical perception, the style saying, lyric mood, poetic thought, literary image, literary emosion.

Min illerin təcrübəsindən sözülüb gələn frazeologizmlər koloritli deyim tərzi formalaşdırmaqla bərabər, şeir nitqini xalq ruhuna çox yaxınlaşdırır, folklorla bağlılıq yaradır. Bu bağlılıq və yaxınlıq söz sənətkarının estetik zövqü, ədəbi görüşləri, yaradıcılıq abhavası ilə ayrılmazdır. Folklorumuza, dilimizin tarixi köklərinə dərindən bağlı olan Hüseyin Arif xalq hikmətlərindən yetərincə bəhrələndiyi üçün frazeologizmlərdən çox ustalıqla istifadə edərək dillər əzbəri olan poetik nümunələr yaratmışdır. H.Arif xalq hikmətlərindən qaynaqlanmaqla poetik düşüncələrini frazeoloji kəlamlarla ifadə etməyə meyilli olduğu üçündür ki, onun söz seçimi bacarığı, frazeologizmləri şeirin dilinə uyğunlaşdırmaq ustalığı misralarında nümayiş olunur. Xalq tərəfindən bəyənilməsi isə şeirin sənət ömrünü müəyyənləşdirir. Frazeologizmlər H.Arifin şeir nitqinin ümumi poetik ansamblında lirk ovqatın emosional tutumunu genişləndirmək, mətnin semantikasını dərinləşdirmək, bədii – məntiqi qavrayışı güncləndirmək vasitəsidir, çünkü onlar xalqın koloritli dilindən gələn şirin və obrazlı linqvistik faktlardır.

Hüseyin, səni də dəyişər zaman,
Yalvarma loğmana üzüləndə can.
Doyub, doymasa dagözün dünyadan,
Vaxt tamam olanda köçəsən gərək. (3,188)
Kərəmlər, Dilqəmlər kimdə var desin,
Əlimin dalını yerə qoyum mən.(4,400)
Saz dedim, söz dedim, Abbası andım,
Çən- çıskin ələnir qaş qabağından. (4, 399)
Səsin tutulanda könlüm qan olur,
Sən niyə qocaldın, ay Mirzə dayı? (3,129)
Yenə dilləndirdin “Yanıq Kərəm”i
Canıma od saldın, ay Mirzə dayı. (3,128)
Alim var, dinəndə atın töküür,

Alim tanıyıram, Allah amandır!.. (4,157)

“Yazıcı dildən quru, durğun bir fikir kimi istifadə etmir. O həmdə dili işləyir, dilin potensial imkanlarına can veirir, bu imkanları üzə çıxarır, onu inkişaf etdirir. Hər xalqın ədəbi dilinin formalaşmasında yazılıların rolü çox böyükdür. Fərdi mənada götürsək demək olar ki, dil hamıdan çox yazılıya xidmət edir, dilə isə hamıdan çox yazılı xidmət göstərir ”. (10, 7).

Görkəmli dilşunas alim Yusif Seyidovun bu fikirləri H.Arifin şair şəxsiyyətinə, onun bədii söz yaradıcılığının bütün parametrlərinə uyğun gəlir. H.Arifin lirikasının dil və üslubu problemlərinə janrıñ inkişaf və təkamül kontekstində nəzər saldıqda görmək olur ki, böyük sənətkarın dil üzərindəki yaradıcılıq işi olduqca nümunəvidir. Onda milli kolorit naminə süni şəkildə işlədilən hec bir dil faktı yoxdur. Ən canlı sözlər şairin tərənnüm üsulundan, onun təbii düşüncə tərzindən doğur və bütövlükdə təsvir obyektinin ruhunu təşkil edir. Ahəngdar, axıcı və gözəl Azərbaycan dilinin müsələlərini H.Arif misralarına hopdurub oxucunun qulaqlarında səsləndirir. Onun sənət dili üçün mücərrəd və mənasız ifadələr, kələ-kötür deyim qəlibləri, süni obrazlar, ritorika tamamilə yaddır. H.Arifin sənət dünyası başdan ayağa həmçinin Azərbaycan bədii dilinə xidmətdir. Bu dil H.Arif sözünü şöhrətləndirdiyi kimi, H.Arif poeziyası da Azərbaycan dilinin xoşbəxtliyidir.

Öz təbiiliyi, yapışqanlığını, munisliyini H.Arifin lirikası dilinin koloritindən alır. Danışq çalarlarının daha güclü olduğu frazeologizmlər H.Arifin şeir dilini quruluqdan, şablonçuluqdan xilas edir. Canlı danışığın təbiilik şirəsi ilə zənginləşən frazeoloji vahidlərin şeir sətirlərinə geniş miqyaslı nüfuzu H.Arifin xalq dilinə dərin bələdliyindən və ondan faydalananma məaharətindən irəli gəlir. Onun fərdi üslubunun formalaşmasında frazeoloji dil materiallarının kontekstə sərbəst və təbii şəkildə müdaxiləsi müstəsna rol oynayır. Frazeoloji vahidlər söz sənətkarının şeir dilinin xəlqiliyini və canlılığını qidalandırır. Həyat və məişətimizin koloriti frazeologizmlər vasitəsilə misralara hopur.

Frazeoloji vahidlər H.Arif üslubunun iliyinə işləyən dil vahidləridir. Bu fakt onu göstərir ki, şairin təfəkkür tərzi ilə dilin xəlqilik koloriti bir-birini tamamlayıb. Obrazlılığı öz içində olan frazeoloji birləşmələr mahiyyət etibarilə mətndə əcdadlarımızın obrazlı təfəkkürünü yaşadır. İşlənmə sərrastlığı təsdiq edir ki, fikir dolğunluğunu, bədii effekti xalq frazeologiyası daha təsirli və ifadəli yaradır. Frazeologizmlər əqli-emosional mündəricəni lirik deyimlərdə, fikrin kamil ifadəsində gerçəkləşdirir. Şeirin məzmunu dil sənətkarlığının estetik ölçülərinə uyğun gəlir, xüsusi səliqə - səhmanla bədii nitqin fərdiliyinə rəvac verir.

Frazeoloji vahidlərin bədii təyinatında təbii lirik təhkiyə ən bariz nitq təzahürüdür. Şeir sətirlərinə xalq dilinin canlı nəfəsi frazeoloji vahidlərin zənginliyindən doğur, frazeoloji zənginlik poetik təsvirin gözəlliyini, bədii tərənnümün canlılığını təmin edir. Bu, xalq frazeologiyasının möğzində, şairin sözlə davranışma qüdrətindədir. Xalq frazeologiyasının özüldündəki müdrikliyi şeir mətninin ahəngində səsləndirilməsi, H.Arifin yaradıcılıq timsalında göründüyü kimi, onların işlədilməsindəki dürüstlükdədir. Dürüst frazeoloji seçim misralardakı həyacanın, emosianın möğzini təşkil edir.

Gah yadına göy taladan

Ürküb çıxan maral düşür.

Gah qayada uçmaq üçün,

Qanad çalan qartal düşür. (2,19)

Göz dikmədik özgələrin aranına, yaylağına

aranımız, yaylağımız ola-ala. (2,23)

Ağır düşmən hücumunun acısını

Dönə-dönə *dadmasaydıq*
yüksəlməzdi bu qalalar. (2,24)
Harda gözlərini açdın dünyaya
Qaynayıb-qarışdın elə-obaya.
Harda könül verdin torpağa-suya - Ora Vətəndir. (2,25)
Harda xeyrə qaçıb, şərə tələsdin,
Nə odda alışdin, nə yeldə əsdin,
Harda süfrə açıb, duz-çörək kəsdin - Ora Vətəndir. (2,25)

H. Arifin dilində güclü bir üslubi cazibə, dil gözəlliyi vardır. Bu şeriyət öz kökləri ilə xalqın bədii təfəkkür tərzi ilə bağlı olub şairin lirik qəhrəmanının emosional düşüncələrində və bütövlükdə epik-lirik səhnələrin təsvirində, bədii sənətinin bütün sahələrində olduqca qabarık şəkildə təzahür edir. Onun yaradıcılığında poetika, dil və üslub əlamətlərinin dolğunlaşması prosesi bütün səviyyələrdə özünü göstərir. O, bədiiliyə nail olmaq üçün dilin bütün imkanlarını səfərbər etməyi bacarıır, bədii-poetik obrazlar yaratmağa nail olur. İncə xəlqi intonasiyaları ilə zəngin olan bu poeziya Azərbaycan dilinin estetikasına, zənginlik saçan təbiətinə, onun estetik siqlətinə əsaslanır. Onun lirik mətinləri ilə dilimizin fonetik imkanları, leksik sistemi, qrammatik quruluşu arasında möhkəm qarşılıqlı əlaqə vardır. H.Arif poeziyası bir daha belə bir fikri təsdiqləyir ki, şeirin dilin milli spesifikasından asılılığı inkaredilməz faktdır. Bu cəhət frazeoloji materialların işlənməsində də özünü bürüzə verir.

Şeirin texniki mühitinə uyğun olaraq H.Arif frazeoloji vahidləri şeir poetikasının qanunlarına müvafiq poetik qəliblərə salır ki, bunun nəticəsində də onlar mətn şəraitində bədiiləşdirici akordlar kimi səslənir. Üslubi – poetik tələblər frazeologizmlərin bədii fəaliyyətinə çeviklik gətirir, həmçinin nitq sisteminin təsir gücünü artırır. Şeir nitqinin fəal komponentlərindən biri kimi frazeoloji vahidlər müəyyən istiqamətdə konkret üslubi – estetik təyinat alır və şeirin bədii qayəsinə uyğun özünəməxsus bədii nəfəs yaradır.

H.Arifin qələmində frazeoloji vahidlərin bədii mətnə verdiyi üslubi kəsər xüsusi keyfiyyət dəyişklikləri ilə müşayət olunur. Şeir mətninə gətirilən semantik yük linqvistik ünsürlər arasında bədii məntiqə təkan verir, mütəhərrik deyim tərzinə yol açır. Bu, H.Arif poeziyasında bədiilik yaratmanın universal prinsipidir. “Ümumiyyətlə, frazeoloji ifadələrin üslubi imkanlarından bəhs etmək, bir tərəfdən, bu və ya digər mətndə mənanın ümumi tələblərindən asılı olaraq bu ifadələrin potensial imkanlarını müəyyən etməkdir, o biri tərəfdən, sənətkarın ədəbi bədii dilin xəzinəsini necə və hansı vasitələrlə zənginləşdiridiyi, ədəbi dilin ümumi inkişaf xəttində onun üslubunu, fərdi yaradıcılıq manerasını aşkara çıxarmaq deməkdir”. (7,93) Bu mənada H.Arif dilimizin estetikasına, poetik vusətinə, bədii ahənginə söykənən qüdrətli söz sənətkarı kimi, şeirlərinin nitq quruculuğunda “bədii kəşflər, əsl incəsənətin mahiyyətini təşkil edən həyat həqiqətlərəni və bunları eks etdirən yeni-yeni orijinal ifadələr” (6,85) özünü qabarık formalarda göstərən məziyyətdir. Frazeologiyanın bütün üslubi imkanlarından istifadə etməklə H.Arif obrazlı dilin ən bariz nümunələrini nümayiş etdirmiştir. Frazeoloji vahidlərə şair həssaslığı ilə yanaşmaqla onları elə ustalıqla, incə sənətkar duyğusu ilə işlədir ki, bununla şair üslubunun özünəməxsusluğunu təzahür edir, fikir və düşüncələrin bədii təcəssümündə misilsiz vasitəyə çevirilir. Aşağıda gətiridiyimiz şeir frangmentlərində frazeoloji vahidlərin yaratdığı bədii ovqat bir tərəfdən dilimizin ruhundan, daxili qanuna uyğunluqlarından gəlirsə, digər tərəfdən böyük sənətkarın poetik istedadından qaynaqlanır:

Palid sakit qalxıb, səssiz boy atır,
Söyüd dirçəlməmiş özünü dartır,

Gölməçə harayı *qulaq batırır*,
Ümman dilə gəlib: - Mən varam! - demir. (1,84)
Açıldı başıma gündə min oyun,
İllər, qərinələr yola salmışam.
Sağımı, solumu üzdü mal- qoyun,
Bir bağın yurdunda mən tək qalmışam. (1,94)
Bu sözlər *düşmədi heç vaxt dilindən*,
Dedi ölenəcən o yana-yana:
- Amandır, durnaya güllə atmayın,
- Amandır, *batmayın günahsız qana...* (2,85)
İnsansız *açılmır yazın qabağı*,
İnsan bəzənəndə qışda bəzənir.
İnsan məzarına *keşik çəkəndə*
Kərpicdə bəzənir, daş da bəzənir. (2,54)

Üslubi məna faktı olaraq şeir dilindəki frazeoloji vahidlər seçilən çalarları ilə bədii mətnə daxil edilir. Bunun ən mühüm məziyyəti bundan ibarətdir ki, o, fikrin koloritli ifadəsinə şərait yaradır, təqdim edilən bədii mətləb ön plana çəkilir, bədii nitq bir növ rəsmiyətçilikdən xilas olunur. Misraların həcmində uyğun qəliblərə salınan frazeoloji vahidlər xüsusi lirik təhkiyə tonu yaradır və bədii nitq təbii səhbət, canlı danışiq koloriti gətirir. Məhz buna görə H.Arifin qələmində canlı danışıqdan gələn bütün frazeoloji vahidlər poeziya dilinə yiğcamlılıq nümunəsi, obrazlı ifadə qəlibləri kimi yarayır. H.Arifin frazeoloji birləşmələrlə üslubi davranışından asanlıqla sezmək olur ki, bədii nitqimizdə vərdiş olunmuş və olunmamış bütün idiomlar müxtəlif biçimlər daxilində bədii nitq mühitinə düşmə qabiliyyətindədirlər. H.Arifdə frazeoloji vahidlərin məqamı gəlmədən və üslubi tələblərə cavab vermədən işlənməsi faktı, demək olar ki, yoxdur. Bu da şairin yaradıcılıq prinsipinə, dildən istifadə vərdişlərinə tam uyğundur. Görkəmli dilçi alim T. Hacıyevin müəyyənləşdirdiyi kimi, “əgər məqamını, bədii mühitini, üslub çərçivəsini düzgün tapa bilirsə, xalqın ünsiyyətində fəaliyyət göstərən (istər milli, istər alınma) hər sözü və hər cür sözü sənətkarın ədəbi - bədii nitqə gətirməsinə icazə verilir. Ehtiyat olunmalı yalnız odur ki, ana dilinin əsas lüğət fonduna etinasızlıq göstərilməsin və ana dilinin qrammatik quruluşu zədələnməsin.... bu lüğət materiallarının hamısı öz bədii nitq əhatəsində münis görünür, doğma səslənir” (8,183). Bunu bütünlükdə H.Arifin fərdi dəsti-xəttinin rənginə uyğunlaşmış frazeologizmlərə də aid etmək mümkündür. Onun şeir sətirlərində işlənmə tezliyinə malik olan frazeoloji vahidlər xüsusi bədii məntiqi ab-hava yarada bilir. Frazeoloji birləşmələrin yaratdığı bütün üslubi çalarlar çox asanlıqla bədiiliyə çevrilir, dil faktlarının sırayət ediciliyi yüksəlir, bədii ifadə axarında frazeoloji vahidlər şeirə məxsus cazibəli ifadə tərzinə çevrilir. Bütün bunlar deyim sərrastlığı ilə müşayiət olunmaqla bədii qavrama assosiasiyasına güc-qüvvət gətirir.

Frazeoloji vahidlərin məğzində obrazlı təfəkkürdən gələn bədii çalarlar, müdriklik potensialı mövcuddur və estetik gözəlliyyi şeir mətninə hopdurmaqla onların misilsiz xidmətləri vardır. Deyim tərzinin gözəlliyyində frazeoloji vahidlərin üslubi imkanları iştirak edir. Deyim formalarının gözəlliklərə müşayiəti isə təbii haldır. Cünki “poeziyamızda əsas amillərdən biri də deyiliş tərzinin gözəlliyyidir. Hamının bildiyini, eşitdiyini və gördüyüni elə eşitdiyi və gördüyü qədərdə şeir qəlibinə salmaq, şeir deyil adıçə nəzmdir. Nəzəm isə oxucuda heç bir bədii emosiya yarada bilməz. İstedadı istedadsızdan ayıran əsas amil isə hamının müşayiət etdiyi həyat hadisələrinə öz gözü ilə baxıb, qəlbinin istedadından doğan həyəcanı ona qatıb, ona tamam başqa rəng vermək qabiliyyətidir” (11,7).

Bu qabilliyyət frazeolji dil materiallarından istifadə vərdişində özünü bürüzə verir. H.Arifin şeir dilini gözəlləşdirən, onun daxili məna çalarları ilə assosiasiylar yaranan frazeoloji vahidlərdən məqsədyönlü yararlanması bunun bariz nümunəsidir. Yaradıcılığı qədər dili də zəngin olan H.Arif yüksək bədiiliyi ilə fərqlənən şeirlərində frazeologizmlərin üslubi məna tutumundan, onun səslənmə təravətindən sənətkarcasına yararlanmışdır. Xalqın ruhundan qopan frazeoloji söz birləşmələri ilə H.Arif təsvir - tərənnüm predmetinə incə poetik don geydirir, canlı ünsiyyət dilinin təravətini gətirir və nəhayət, frazeoloğizmlərin işlənmə məqamlarından doğan estetik gözəllikləri üzə çıxarıır.

Vaxt olur, başıma *dünya daralı*,
Heç nəyin *üstündə qanım qaralı*.
Sağı yağış döyür, solu qar alır,
Dəyişir gözümüzə payız da, yaz da. (3,39)
Həyatda başadək deyib gülmədin,
Hüseyn Arifə yaxın gəlmədin,
Sən *mənim ciyinimdə gedə bilmədin*,
Of, sənin ciyinində gedərdim oğul. (1,66)
Aman, ağrı, *ürəyimdən yapışma*,
Orda *şər qarışır*, orda *dan atır*.
Sevinci hesabsız, kədəri sonsuz,
Biri həsrət çəkir, bir naz satır. (4,180)
Anqut yarasanı *verir qabağa*,
Quzular quzğunun keçir dişindən.
Elmlər doktoru sağsağan qaşa,
Razıdır qarğanın elmi işindən. (3,209)

Göründüyü kimi, poetik ovqatla həməhəngliyinə görə frazeoloji vahidlər mətrndə sənətkarlıq faktoru kimi qəbul olunmağa layiqdir. Bədii səslənmə keyfiyyətləri, vəzn və ritmin tələblərinə uyğunluğu frazeoloji vahidləri lirik əhvali-ruhiyyənin fəal daşıyıcısı səlahiyyətlərinə yiyələndirir. Bu da öz- özünə baş vermir. Söz sənətkarı frazeoloji vahidləri mətn mühitinə elə uyğunlaşdırır ki, onlar kontekstdə üslubi konkretliyə yiyələnir, ümumi bədii qayə frazeologizmlərin mətrndəki digər komponentlərlə semantik münasibətlərindən yaranır.

Deməli, poeziya diində frazeoloji vahidlərin obrazlı bədii mühit formalaşdırması qələm sahibinin poetik ovqatından, frazemlərin bədii-fəlsəfi anlamını hikmətli dil vahidi səviyyəsində dərk və istifadə qabiliyyətindən asılıdır. Odur ki, H.Arifin dilində frazeoloji birləşmələr xalqın poetik təfəkkürünün məhsulu olduğu üçün təkcə hər hansı bir fikrin ifadəsinə yönəldilmir, eyni zamanda gerçəkliyin obrazlı təsvirində müstəsna rol oyňayır. Çünkü “Frazeoloji ifadələrdən, ya da onların tərəflərindən yeni kəlmələrin, yeni mənaların əmələ gəlməsi istənilən dil üçün olduqca maraqlı hadisədir” (9, 78).

Şair təfəkkürünün bəhrəsi olan şeirin təribində frazeologizmlərin koloritli bədii mühit yaratması ilə dilimizin bütün üslubi layları da fəallaşır. H.Arifin şeirlərinə poetik dilçilik prizmasından yanaşsaq görərik ki, onlarda dilimizdə illər boyu işləkliyini saxlayan frazeoloji dil vahidlərinin olduqca çoxlu üslubi məna çalarları vardır. Qüdrətli sənətkar qələmində onlar dərin, fəlsəfi mənaları olduqca lokonik və təsirli ifadə etmək iqtidarındadır. Şairin yaradıcılıq təcrübəsi vasitəsilə belə bir həqiqətin şahidi oluruq ki, poeziya dilində frazeoloji birləşmələrin bədii - üslubi tutumu birinci növbədə söz sənətkarının dünyagörüşündən, intellektindən, dil duyumundan, xalqın dil mədəniyyətini, dilinin ruhunu yaxşı hiss etmə bacarığından asılıdır. Çünkü “Dilin frazeoloji fondu bu dilin lüğət tərkibinin xarakterik hissəsidir. Həmişə yeni-yeni nümunələrlə zənginleşən bu ifadələr xalqın tarixi keçmişini, mədəni təcrübəsini və dilin təkamülünün qanu-

nauyğunluqlarını eks etdirir” (5, 560). Milli kolorit, təsirlili deyim tərzi onların bilavasitə vəsi-təsilə poeziya dilinə daxil olur. Mətn mühiti frazeologizmlərə yeni üslubi rəng əlavə edir, şeirin ifadə etdiyi bədii qayəyə təravətli semantik boyanın gətirir.

ƏDƏBIYYAT

1. Arif Hüseyn. Xatırla məni... Bakı, Şirvannəşr, 2009.
2. Arif Hüseyn. Seçilmiş əsərləri. Bakı, Xalq Bank, 2011.
3. Arif Hüseyn. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2004.
4. Arif Hüseyn. Seçilmiş əsərləri. Şeirlər. 9 cilddə. II c. “MBM”, Bakı, 2014.
5. Большой энциклопедический словарь. Языкоzнание. Москва, 1988.
6. Cəfərov N.Q. Genezisdən tipologiyaya. Bakı. BDU nəşri. 1999.
7. Əhmədov F.Z. XVIII əsr Azərbaycan ədəbi dilinin inkişafında Vidadinin rolü. Bakı, 2005.
8. Hacıyev T. Şeirimiz, nəsrimiz, ədəbi dilimiz. Bakı, Yaziçi, 1990.
9. Омельченко. Л.Ф. Образования «императивных композит на базе деривационно активных фразеологизмов. // Филологические науки. Москва. Высшая школа, 1988. № 5.
10. Seyidov Y. Əbədi tənqid və bədii dil. Bakı, Yaziçi, 1986.
11. Talişli M. Əsərləri. I cild. Bakı, Adiloglu, 2007.

РЕЗЮМЕ

В статье говорится о ФЕ, которые используются в поэтическом тексте Г.Арифа для расширения эмоционального наполнения, углубления семантики; как средство усиливающее художественно-логическое восприятие. Автор демонстрирует, что фразеологизмы пронизывают тысячелетний языковой опыт, создают колоритный образ выражения, делают поэтический текст очень близким к духу народа, создавая близость с фольклором. Эта связь и близость, создающаяся эстетический вкус поэта, связана с его творческой атмосферой. Изучение поэзии Г.Арифа с точки зрения поэтико-лингвистической призмы, позволило обнаружить в используемых ФЕ очень много стилистических оттенков значений. Автор статьи отмечает умение поэта тщательно подбирать ФЕ согласно требованиям поэзии, что свидетельствует о талантливом подходе к сокровищнице народного языка.

SUMMARY

In the article was devoted to widen lyric emosional volume of H.Arif's verse speech in common poetic group, to deep the semantic of text and to intensify the literary-logical perception. Here is shown that pour coming from the practice of the thousand years phraseologisms form the saying style, approaches verse speech to the people, create the closeness with folk-lore. This closeness and nearness of poet's aesthetic artistic taste, literary views the creation atmosphere. Therefore it has been approached from poetic linquistic sphere to H.Arif's verse and in them keeping phraseological units and their style meanings with literary fragments have been clarified. The choosing word ability of poet, the completely using ability of people sayings, the mastering accordance of phraseologisms to verse language have been defined.